

2024-cü il ELMİ-TƏDQİQAT üzrə Yaponiya Dövlət Təqaüd proqramı (Tədqiqatçı, Magistr və Doktorantura təhsili)

Proqrama sənəd qəbulu davam edir!

Sənəd qəbulu **2 iyun (cümə, saat 17:00-dək) 2023-cü ilədək**
davam edəcək!

Bu sənəddə ətraflı məlumat yazılılığı üçün sənədi dinqətlə və sona qədər oxuduqdan sonra suallarınız yaranarsa, səfirliliklə əlaqə saxlamağınız xahiş olunur.

Bu proqramla bağlı Səfirliliklə əlaqə saxlamaq üçün aşağıdakı 2 üsuldan istifadə edə bilərsiniz:

- 1) **Telofonla:** Səfirliyimiz iş günləri saat 09:00-17:30 arası zəngləri qəbul edə bilər.
- 2) **Mail vasitəsilə:** culture-info@bk.mofa.go.jp mail ünvanı

VACİB: Hal-hazırda sənədlər yalnız **mail vasitəsilə** qəbul olunur. Sənədlərinizi səfirliyin culture-info@bk.mofa.go.jp ünvanına göndərməyiniz xahiş olunur. Sənədləriniz qəbul olunduqdan sonra, sizə səfirlilik tərəfindən “Müraciətçi nömrəsi” veriləcəkdir. Sənəd qəbulu ilə bağlı ətraflı bu sənədin 5-ci səhifəsində qeyd olunmuşdur.

Proqramla bağlı bütün yenilikər üçün rəsmi internet səhifəmizi və sosial media hesablarımızı ([Facebook](#) və [Instagram](#)) izləməyi tövsiyə edirik.

MÜNDƏRİCAT

A) Təqaüd proqramı haqqında (proqramın məzmunu, müraciətçiyə olan şərtlər)	1
B) Seçim prosesinin gedışıtı	4
C) Müraciət üçün lazımlı sənədlər	9
D) Digər tez-tez soruşulan suallar	14
E) Əlavə məlumat	16

A) Təqaüd proqramı haqqında (proqramın məzmunu, müraciətçiyə olan şərtlər)

Nə proqramıdır?	Yaponianın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin (MEXT) xarici tələbələr üçün təqdim etdiyi Yaponiya universitetlərində magistr və ya doktorantura (ilk öncə qeyri-dərəcə proqramı olan “Tədqiqatçı tələbə” statusu olub, Yaponiyaya getdikdən sonra rəsmi tələbə statusu üçün qəbul prosesi olacaqdır) təhsili üçün nəzərdə tutulmuş tam təqaüd proqramı
Proqramın rəsmi	İngilis dilində Yapon dilində

“Təlimat kitabçası”	<p>※ Program haqqında ən detallı məlumat bu kitabçalardadır. Azərbaycan dilindəki bu izahat sənədində bütün məqamlara ətraflı toxunulmadığı üçün programın rəsmi kitabçalarını mütləq oxumağınız xahiş olunur.</p>
Niyə məhz Yaponiya?	<p>👉 Dünyanın ən qabaqcıl texnologiya, elm ölkələrindən birində təhsil ☺ Yaponiyada təhsil üçün yapon dili biliyiniz vacib deyildir. 💯 Yaponiyada 800-ə yaxın universitet vardır və onlardan 20-i dünyanın ilk 200-lüyündədir. Tokio, Kioto və Tokio Texnologiya universitetləri isə reytinginə görə dünyada ilk 50-liyə düşür. 📈 Hal-hazırda Yaponiyada 300.000-dən çox xarici tələbə təhsil alır və Yaponiya hökuməti bu rəqəmi artırmağı planlaşdırır.</p> <p><i>Daha çox bilmək istəyirsiz? Yaponianın təhsil sistemi, təhsil imkanları və Yaponiya həyatı haqqında maraqlı məlumatlar ala bilərsiniz:</i></p> <p>https://www.jasso.go.jp/en/study_j/search/index.html https://www.jasso.go.jp/en/study_j/search/globaldialogue.html https://www.jasso.go.jp/en/study_j/sgtj.html https://www.studyinjapan.go.jp/en/planning/by-style/pamphlet/ https://www.studyinjapan.go.jp/en/_mt/2022/11/SGminiAZ_Web.pdf</p>
Niyə məhz MEXT Təqaüdü?	<p>MEXT Yaponianın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin qısaltılmış adıdır.</p> <p>👉 Yaponianın ən tanınan dövlət təqaüdü 📈 Təqaüd nələri əhatə edir? ❶ ① Yaponiyaya gediş və qayğılı aviabiletləri ② Təhsil haqqından azad olma ③ Aylıq təqaüd (<i>Tədqiqatçı tələbələr (non-degree)</i>): 143000 yapon yeni; <i>Magistr tələbələri: 144000 yapon yeni ;</i> <i>Doktorantura tələbələri: 145000 yapon yeni</i></p>
Programın (təqaüdün) müddəti və Hansı səviyyələr üzrə təhsil almaq olar?	<p>Təqaüdün müddəti:</p> <ul style="list-style-type: none"> • Aprel qəbulu üçün: aprel, 2024-cü il ~martın sonu, 2026-cı il • Oktyabr qəbulu üçün: sentyabr /oktyabr, 2024-cü il ~martın sonu, 2026-cı il <p><i>Qeyd 1:</i> Burada qeyd olunan təqaüd müddəti “<i>Tədqiqatçı tələbə</i>” (<i>Research Student</i>) kimi “Qeyri-dərəcə programı üzrə tələbə” (“non-degree student”) statusunda olduğunuz müddəti göstərir. Lakin, Yaponiyaya getdikdən sonra dərəcə proqramları olan magistratura və ya doktorantura pillələrinə keçməklə uzadıla bilər.</p> <p><i>Qeyd 2:</i> “<i>Tədqiqatçı tələbə</i>” statusu üzrə təhsil zamanı ehtiyac olan şəxslərə ilk 6 ay “Yapon dili üzrə hazırlıq proqramı” keçiriləcəkdir.</p> <p><i>Qeyd 3:</i> Bəzi hallarda (akademik biliyiniz qəbul olunacağıınız universitet tərəfindən məqbul hesab olunarsa, elmi rəhbəriniz birbaşa magistratura və ya doktorantura pilləsindən təhsilinizi başlamağınızı istərsə və s. kimi hallar) birbaşa magistratura və ya doktorantura pilləsindən təhsilinizin başlanması mümkündür. Lakin, bununla bağlı son qərar universitetiniz və MEXT tərəfindən veriləcəkdir.</p> <p>Hər pillə üzrə təqaüd proqramının müddəti:</p> <p>Magistratura pilləsi: 2 illik təhsil (bəzi universitetlərdə təhsil müddəti 2 ildən az ola bilər)</p> <p>Doktorantura pilləsi: 3 illik təhsil (tibb və digər bəzi ixtisaslarda bu müddət bir qədər uzun ola bilər-məsələn 4 il)</p>


Təqaüd müddətini uzatmaq mümkündür?	<p>Bəli, təqaüd programına qəbul əksər hallarda “Tədqiqatçı tələbə” mərhələsindən olub, seçimlərdən müvəffəq olmaqla Magistratura, daha sonra Doktorantura pilləsinədək uzadıla bilər. “Tədqiqatçı tələbə” olaraq verilən müddət 2 il olsa da, siz Yaponiyaya getdikdən 6 ay, 1 il və ya 1.5 il sonra universitetin seçim prosesindən keçərək magistratura və doktorantura pilləsinə irəliləyə bilərsiniz (<i>2 illik “Tədqiqatçı tələbə” programınızın bitməsini gözləmədən</i>). Bunun üçün, ilk növbədə elmi rəhbərinizlə məsləhətləşməyiniz və universitetinizin magistratura və ya doktorantura üçün seçim prosedurları (seçim imtahani, müsahibə, sənəd qəbulu və s.) ilə maraqlanmağınız xahiş olunur. Bu barədə daha ətraflı məlumat rəsmi “Guidelines” sənədində qeyd olunmuşdur. İngilis dili (səh.10-da 13-cü bölmə); Yapon dili (səh.10 13-cü bölmə)</p> <p>Lakin, “Magistratura” pilləsindən “Doktorantura” pilləsinə irəliləmək üçün ciddi seçimlərdən keçmək gərək olduğu üçün, Yaponiyada təhsilinizi uzatmaq istədiyiniz zaman bu prosesin ciddi qiymətləndirmə tələb etdiyini öncədən bilməyinizi xahiş edirik.</p>
Hansi ixtisaslar üzrə təhsil almaq olar?	<p>İxtisas seçimi müraciətçinin təhsil aldığı ixtisas və ya onunla əlaqəli sahədə olmalıdır. Eyni zamanda, Yaponiya universitetində təhsil ala və tədqiqat apara biləcəyi sahə olması da vacibdir.</p> <p><i>Qeyd 1:</i> Digər vacib məqam isə sizin təhsil almaq istədiyiniz ixtisas üzrə Yaponiyada professorun olub-olmaması olduğu üçün, nadir ixtisaslar olarsa öncədən araştırma aparmağınız məsləhətlidir.</p> <p><i>Qeyd 2:</i> Bu təqaüd programı ilə yapon ənənəvi incəsənət nümunələri olan Kabuki, klassik yapon rəqsələri kimi xüsusi texnika və təlimlər tələb olunan sahələrdə təhsil mümkün deyildir.</p> <p><i>Qeyd 3:</i> Tibb, stomatologiya və sağlamlıq ilə bağlı digər ixtisaslar üzrə təhsil alacaq tələbələrin Yaponianın Səhiyyə Naziliyindən müvafiq lisenziya olmadan tibbi yardım və ya əməliyyat kimi klinik təlimlərdə iştirak edə bilməzlər.</p>

MÜRACİƏTÇİYƏ OLAN TƏLƏBLƏR

Kimlər müraciət edə bilər?	Yaş həddi 1989-cu il 2 aprel və ondan sonrakı tarixlərdə anadan olmuş şəxslər
Milliyyət	<p>Ancaq Azərbaycan vətəndaşları programma müraciət edə bilərlər.</p> <p>VACİB QEYD: Yaponianın Azərbaycan Respublikasındaki Səfirliyinə yalnız Azərbaycanda yaşayan, yazılı imtahan, müsahibə zamanı fiziki olaraq iştirak edə biləcək və programdan müvəffəq olduğu təqdirdə, Azərbaycandakı Yaponiya səfirliyindən viza alaraq Yaponiyaya yola düşə biləcək Azərbaycan vətəndaşları müraciət edə bilər.</p> <p>DİQQƏT: Digər ölkələrdə yaşayan Azərbaycan vətəndaşları başqa ölkələrdəki Yaponiya Səfirliklərinə müraciət edə bilməzlər!</p>
Müraciətçiye olan digər şərtlər	<ul style="list-style-type: none"> • Yekun kurs tələbələri (bu il bakalavr və ya magistr pilləsini bitirməyi planlaşdırıran) ~ <u>35 yaşa qədər olan şəxslər (2024-cü ilin aprel ayı tarixində)</u> • Yapon dilini öyrənməyə böyük maraq göstərən, Yaponiyaya marağının və gəldikdən sonra həmin ölkə haqqında biliklərini artırmaq istəyən şəxslər. Eyni zamanda, tədqiqat müddətində Yaponiya həyatına tez uyğunlaşa biləcək şəxslər. • Əqli və fiziki cəhətdən sağlam olan şəxslər (“Sağlamlıq haqqında arayış” sənədini təqdim edəcək həkim tərəfindən formada qeyd olunmalıdır)

		<p><i>Qeyd:</i> Hərbçi olan şəxslər yalnız 2024-cü ilin aprel və ya sentyabr ayınadək həmin işdən ayrılmayı planlaşdırıqları halda programa müraciət edə bilərlər. Müraciət zamanı mütləq Yaponiya Səfirliyinə HƏRBÇİ olduğunu qeyd etməyiniz gərəkdir.</p> <p>★ Müraciətçilərə olan digər şərtlər haqqında daha ətraflı “Təlimat Kitabçasında” 1-ci səhifədə (ingilis dili, yapon dili)</p>
Neçə nəfər seçiləcək?	Bu ilki program üzrə neçə nəfər seçiləcəyi haqqında məlumat hələ ki yoxdur.	
Keçən il bu program üzrə neçə nəfər keçib?	Son illər ərzində Azərbaycandan hər il 3 nəfər bu programla Yaponiyada təhsil almaq şansı əldə etmişdir. Bu ümumi saya “tədqiqatçı tələbə”, magistratura və doktorantura pilləsindən təhsilə başlayan tələbələr daxildir.	

B) Seçim prosesinin gedışatı



Qeyd 1: Burada qeyd olunan tarixlərdə dəyişiklik baş verə bilər. Öncədən anlayışınızı xahiş edirik. Sənəd qəbulu və ya digər mərhələlərdəki prosedurlar və ya onların tarixləri ilə bağlı vacib dəyişikliklər səfirliyimizin rəsmi internet səhifəsi, rəsmi Facebook və Instagram səhifələrində elan olunacaqdır. Həmin səhifələri mütəmadi olaraq izləməyinizi tövsiyə edirik. Facebook: <https://www.facebook.com/JapanEmb.Azerbaijan> Instagram: https://www.instagram.com/japanemb_baku/

Programın elan olunması və Sənəd qəbulunun başlanması	28 aprel, 2023-cü il
--	-----------------------------

Hansı sənədləri təqdim etmək lazımq olacaq?	Lazım olan sənədlərin <i>dəqiq siyahısı</i> barədə ətraflı məlumat üçün aşağıda “C) Müraciət üçün lazımq olan sənədlər” bölməsinə nəzər sala bilərsiniz. Qiymətləndirmə zamanı 1) bütün sənədlərin olub-olmaması 2) sənədlərin tələb olunan formatda olub-olmaması 3) bütün sənədlərin məzmunun kifayət qədər dolğun olub-olmaması kimi meyarlar əsas götürüləcəkdir.
Sənədləri hara təqdim etmək lazımdır?	Sənədləri <u>Yaponiya Səfirliyinə</u> təqdim etmək lazımdır.
Sənədləri hansı üsulla təqdim etmək olar?	Sənədləri yalnız mail vasitəsilə tehvil vermək gərəkdir. Bu zaman, hazır formatı olan sənədləri və digər gərəkli sənədləri Səfirliyin mail ünvanına PDF formatında göndərməyiniz xahiş olunur. “C) Müraciət üçün lazımq olan sənədlər” bəndində qeyd olunmuş bütün sənədləri bu mailə göndərməyiniz xahiş olunur: ✉ culture-info@bk.mofa.go.jp
	Qeyd 1: Qeyd olunan mailə ünvanına 10 MB-dan artıq həcmli maillər qəbul oluna bilmədiyi üçün, müraciət mailinizin həcminin 10 MB-dan az olmasına diqqət yetirməyiniz xahiş olunur. Əks halda mail bizə çatmayacaqdır. Əgər sənədləriniz bir mailə sığmazsa, bir neçə mailə bölərək (maillərdə adınızı və neçənci mail olduğunu qeyd etməklə) göndərməyinizi xahiş edirik.
	Qeyd 2: Müraciət sənədlərinizi göndərdikdən sonra, mailin səfirliyə çatıb-çatmamasını yoxlamağınız xahiş olunur. Yalnız bizdən təsdiq gəldikdən sonra müraciətiniz qəbul olunmuş hesab olunacaqdır. Dəqiqləşdirmək üçün mail göndərdikdən sonra, 2 iş günü ərzində sizə cavab gəlməzsə, səfirliklə mail və ya zəng vasitəsilə əlaqə saxlamağınız xahiş olunur.
	Qeyd 3: Bütün müraciətçilərə sənədləri qəbul olunduqdan sonra səfirlilik tərəfindən “Müraciətçi nömrəsi” veriləcəkdir. Sizə təsdiq maili olaraq göndəriləcək “Müraciətçi nömrəsini” unutmamağınız xahiş olunur. Seçim prosesi ilə bağlı məlumatların yayılması zamanı sizin şəxsi müraciətçi nömrənizdən istifadə olunacaqdır.
	Qeyd 4: Müsahibə mərhələsindən müvəffəq olacaq şəxslərdən həmin sənədlərin orijinallarını səfirliyə təqdim etmək tələb olunacağı üçün, orijinal sənədlərinizi saxlamağınız xahiş olunur.
	❖ Sənəd qəbulu prosedurları ilə bağlı bizim yeni elanlarımızı səfirliyin rəsmi internet səhifəsi, Facebook və Instagram səhifələrindən izləməyinizi xahiş edirik. Ən tez-tez yenilənən və dəqiq məlumatlar səfirliyin Facebook və Instagram səhifələrində olur.
	<u>Müraciət üsulu ilə bağlı digər suallarınız olarsa</u> , mail vasitəsilə əlaqə saxlayıb məsləhətləşməyinizi xahiş edirik: ✉ culture-info@bk.mofa.go.jp
Sənəd qəbulu Son tarix: 2 iyun	2 iyun (cümə) saat 17:00-dək <i>Gərəkli sənədlər ilə bağlı daha ətraflı məlumat:</i> “C) Müraciət üçün lazımq olan sənədlər” bölməsində
Sənəd qəbulu mərhələsindən keçmiş şəxslərin elan olunması (9 iyun)	Sənəd qəbulundan sonra səfirlilik nümayəndələri tərəfindən sənədlərə baxış keçiriləcəkdir. Yalnız programma qəbul şərtlərinə uyğun gələn şəxslər növbəti, yəni imtahan mərhələsinə irəliləyəcəklər. Hal-hazırda nəticələrin elan olunması 9 iyun tarixinə planlaşdırılır.

Yazılı Imtahan (20 iyun)	Hansi imtahanlar olacaq?	<i>Yapon dili (100 dəqiqə) İngilis dili (60 dəqiqə)</i>
	İmtahan saatları	<i>Dəqiqləşdirildikdən sonra bütün müraciətçilərə mail vasitəsilə bildiriləcək.</i>
	İmtahan məkanı	İmtahan məkanı hələ dəqiqləşməmişdir. Məkan <u>imtahan mərhələsinə irəliləyəcək</u> müraciətçilərə mail vasitəsilə bildiriləcək.
	Maksimum bal neçədir?	Yapon dili üzrə <u>100 bal</u> İngilis dili üzrə <u>100 bal</u> <i>Qeyd:</i> Minimal keçid balı açıqlanmır.
	Hər iki imtahanda iştirak vacibdir?	Bəli, müraciətçilərin hər iki imtahanda iştirak etməsi vacibdir. İki imtahandan hər hansıa birində iştirak etməsəniz və ya imtahanın “Cavab vərəqəsini” boş təhvıl versəniz, sizin imtahan nəticələriniz ləğv olunacaqdır.
	YENİ: İngilis dili və yapon dili imtahanları hamı üçün eyni olacaqdır?	Bu ildən başlayaraq, humanitar və dəqiq elmlər üzrə olacaq yapon dili və ingilis dili imtahan sualları fərqlənəcəkdir. Humanitar elmlər üzrə: İngilis dili A, Yapon dili A Dəqiq elmlər üzrə: İngilis dili B, Yapon dili B
	Yapon dilini bilməyən şəxslər də yapon dili imtahanında iştirak etməlidir?	Bəli, yapon dilini bilməyən şəxslərin də yapon dili imtahanında iştirakı vacibdir. İmtahanda olan “Cavab vərəqəsini” doldurmağınız vacib şərtlərdən biridir. Eynilə, ingilis dilini bilməyən şəxslərin də ingilis dili imtahanında iştirakı gərəkdir.
	Yapon dilini heç bilmirəm. Yapon dili imtahanımın nəticəsi seçimlərə təsir edəcəkmi?	Bəli, cüzi də olsa təsir edə bilər. Yapon hökuməti mümkün qədər Yaponiyaya maraq göstərən şəxslərin bu təqaüdlə təhsil almasını istədiyi üçün, yapon dilini az da olsa bilməyiniz sizin motivasiyanızı bürüzə verə bilər. Lakin, hər hansıa iki imtahandan birindən (yapon dili və ingilis dili imtahanı) kifayət qədər bal toplamağınız əsas və vacib məqamdır.
	Mənim TOEFL/ IELTS üzrə sertifikatlarım vardır. Yenə də ingilis dili imtahanında iştirak etməliyəm?	Bəli, TOEFL/ IELTS sertifikatlarınız olsa da belə, ingilis dili imtahanında iştirakınız vacibdir. Sizin dil bacarığınızın qiymətləndirilməsi yazılı dil imtahanı əsasında olacaqdır.
	Keçmiş illərin imtahan suallarına haradan nəzər sala bilərəm?	https://www.studyinjapan.go.jp/en/planning/scholarship/application/examination/ <i>☆ İmtahandan öncə keçmiş illərin imtahan suallarına nəzər salmağınız vacibdir. Öyrəşmədiyiniz imtahan sistemi olduğu üçün mütləq şəkildə suallarla tanış olmağınız lazımdır!</i>
	İmtahana özümlə nə gətirməliyəm?	İmtahana özünlə yazı üçün lazım olan bütün ləvazimatları (qələm, karandaş, pozan, karandaş yonan və s.) gətirməyiniz xahiş olunur. <i>Qol saati</i> da olması məsləhətlidir. <i>Su</i> da gətirə bilərsiniz. Lakin, <i>lügətdən</i> istifadəyə icazə verilməyəcəkdir.
	İmtahan online şəkildə keçirilə bilərmi?	Xeyr, <u>imtahan online şəkildə keçirilə bilməz.</u> Yalnız fiziki cəhətdən iştirak formasında mümkündür.
	İmtahan günündə Azərbaycanda ola bilməyəcəyəm. Olacağım ölkədəki	Seçim imtahanını yalnız vətəndaşı olduğunuz ölkədəki Yaponiya səfirliyində verə bilərsiniz. Odur ki, təkcə yazılı imtahan deyil, müsahibə zamanı da məhz Yaponiyanın Azərbaycandakı Səfirliyində olmağınız gərəkdir. Eyni zamanda, programdan müvəffəq olacağınız təqdirdə, vizani məhz

	Yaponiya səfirliyinin imtahanında iştirak edə bilərəm?	Yaponiyamın Azərbaycandakı Səfirliyindən alaraq, buradan Yaponiyaya yola düşməyiniz gərək olacaqdır.
Yazılı imtahan nəticələrinin səfirlilik tərəfindən elan olunması (23 iyun)	<p>Səfirlilik yazılı imtahanın nəticələrini imtahandan bir neçə gün sonra- 23 iyun tarixində müraciətçilərə açıqlayacaq.</p> <p><i>Qeyd 1:</i> Adətən bütün imtahan iştirakçılarına (müvəffəq olmuş və imtahandan keçməmiş şəxslər) məlumat verilir.</p> <p><i>Qeyd 2:</i> “Müraciət formasında” qeyd etdiyiniz e-mail ünvanlarınızın düzgün və oxunaqlı olmasına xüsusi diqqət yetirməyinizi xahiş edirik. Sizinlə məhz həmin mail ünvanı ilə əlaqə saxlanılacaqdır.</p>	
Müsahibə İyulun ortaları	<p>Tarix: 10 və ya 12 iyul tarixlərinin birinə planlaşdırılır.</p> <p><u>Saat:</u> dəqiq tarix və saat müsahibə mərhələsinə keçmiş şəxslərə daha sonra bildiriləcəkdir.</p> <p><u>Məkan:</u> Yaponiya səfirliyi, 5-ci mərtəbə, Mədəniyyət və Məlumat otağı</p> <ul style="list-style-type: none"> ★ Məkan və tarix dəyişə bilər deyə, öncədən anlayışınızı xahiş edirik. <p><i>Qeyd:</i> Müsahibə ingilis və ya yapon dilində olur. Müsahibə zamanı diqqət yetirməli məqamlar: Sizin dil biliklərinizin Yaponiyada təhsil üçün kifayət olub-olmamasına diqqət yetiriləcək Yaponiya və yapon mədəniyyətinə marağınız, yapon dilini öyrənməyə güclü istəyinizi bürüzə vermək və <u>dili öyrənmək üçün konkret hansı üsullardan istifadə etdiyinizi və ya etməyi planlaşdırığınızı izah etməyinizi</u> müsahibənin nəticələrinə müsbət təsir göstərə bilər. Niyə məhz Yaponiyada, niyə məhz seçdiyiniz ixtisas üzrə təhsil almaq istəməyinizin səbəbi Təhsil almaq istədiyiniz universitet və fakültə haqqında məlumatlı olmaq Tədqiqat planınız haqqında ətraflı izahatı bacarmaq və tədqiqat sahənizə aid olan digər suallara cavab verə bilmək Niyə məhz bu mövzunu seçməyinizin səbəbi Təhsildən sonrakı planlarınız. Xüsusilə Yaponiyada alacağınız təhsil nəticəsində iki ölkə arasında gələcək əlaqələrin genişlənməsinə nə kimi töhfə verə biləcəyiniz haqqında</p>	
1-ci mərhələ- Səfirlilik mərhələsinin nəticələrinin elan olunması İyulun ortaları	<p>1-ci mərhələ nəticələrin elan olunması iyul ayının ortaları, təxminən 14 iyul tarixinə nəzərdə tutulmuşdur.</p> <p><i>Qeyd 1:</i> Adətən nəticələr sizə “Müraciət formasında” qeyd etdiyiniz e-mail və ya telefon vasitəsilə bildirilir. Odur ki, həmin məlumatların yalnız olmamasına xüsusi diqqət yetirməyinizi xahiş edirik.</p> <p><i>Qeyd 2:</i> Adətən bütün imtahan iştirakçılarına (müvəffəq olmuş və imtahandan keçməmiş şəxslər) məlumat verilir.</p>	
BU MƏRHƏLƏDƏN SONRAKİ ADDIMLAR YALNIZ MÜSAHİBƏDƏN MÜVƏFFƏQ OLANLARA ŞAMİL OLUNACAQ		
1-ci seçim mərhələsindən (Səfirlilik Seçim mərhələsi) müvəffəq olmuş şəxslərin	<p>1-ci seçim mərhələsindən müvəffəq olan şəxslərin Yaponiya universitetləri ilə əlaqə saxlayaraq qəbul almaları (onları qəbul edəcək professor və universitet axtarmaqları) üçün verilən müddət</p> <p>Bu müddət ərzində müraciətçi seçdiyi ixtisasa uyğun təhsil verən universitetlərlə mail vasitəsilə əlaqə saxlayaraq onlardan qəbul almağa çalışmalı və qəbul aldığı universitetlərdən “Qəbul sənədi” göndərmələrini xahiş etməlidir.</p>	

**Qəbul almaq
für Yaponiya
Universitätler
ile əlaqə
saxlaması
(mail ilə
müraciət
etməsi)**

SON TARİX:
25 avqust

Qeyd 1: Səfirlilik tərəfindən universitetlərə müraciətin edilmə qaydası və müraciət zamanı göndərməli sənədlər barədə ətraflı izahat veriləcəkdir.

Universitetlərlə qəbul məqsədiylə əlaqə üçün son tarix: 25 avqust, 2023-cü il (Yaponiya vaxtı ilə)

Bu tarixdən sonra universitet ilə əlaqə saxlamaq olmaz (*ilk dəfə qəbul ilə bağlı mail yazılması*)

Qeyd 2: İxtisasınıza uyğun yapon universitetləri və fakültələri ilə əlaqə saxlamaq üçün sizə səfirlilik tərəfindən “**Yaponiya universitetlərinin xarici tələbə qəbulu şöbələrinin siyahısı**” təqdim olunacaq. Yalnız həmin siyahıdakı əlaqə vasitələri (email və ya nömrə) ilə universitetlərə əlaqə saxlaya bilərsiniz. **Qəbul almaq istədiyiniz professora və ya müəllimlə birbaşa mail yazmamağınız xahiş olunur.** Eyni zamanda, **qəbul almaqdan başqa məqsədlə** (ixtisas və ya tədqiqat mövzusu ilə bağlı məsləhət və s.) universitetlərə əlaqə saxlamaq olmaz. *Lakin, universitetlərə mail göndərdikdən sonra mailin çatışmamasını dəqiqləşdirmək üçün əlaqə saxlamaq olar.*

Qeyd 3: Bundan əlavə, professor və universitetləri axtarmaqda sizə aşağıdakı mənbələr də yardımçı ola bilər.

<https://researchmap.jp/> (yapon dilində)

<https://researchmap.jp/?lang=en> (ingilis dilində)

https://www.jasso.go.jp/en/study_j/search/index.html (ingilis dilində)

<https://jglobal.jst.go.jp/en> (ingilis dilində)

<https://www.ipss.jp/en/search/> (ingilis dilində)

<https://www.ipss.jp/ja/search/> (yapon dilində)

<https://portraits.niad.ac.jp/> (yapon dilində)

<https://jpcup.niad.ac.jp/> (ingilis dilində)

<https://tgu.mext.go.jp/> (yapon dilində)

<https://tgu.mext.go.jp/en/index.html> (ingilis dilində)

Qeyd 4: Gösterilən tarix (**25 avqust**) universitetlərlə əlaqə saxlamaq üçün olan son tarixdir, universitetdən **qəbul cavabının verilməsinin son tarixi deyildir**. Universitetlərə tələbələrin qəbul cavabını düşünmələrinə 1 ayadək müddət verildiyi üçün, müraciət etdikdən sonra universitetin dərhal qərar verməsini tələsdirməməyiniz xahiş olunur.

Qeyd 5: Universitetlərə qəbul almaq üçün əlaqə zamanı göndərəcəyiniz sənədlərin arasında **“Təhsil almaq istədiyiniz universitetlərə dair seçim forması”** sənədinin olmamasına diqqət yetirməyiniz gərəkdir. Həmin sənədi sadəcə səfirliyə təhvıl verməyiniz lazımdır.

Universitetlərin “**Qəbul məktubunu**” sizə göndərməsi (**skan** şəklində qəbul olunur) üçün son tarix: **27 sentyabr, 2023-cü il** (Yaponiya vaxtı ilə).

**Universitetlər
dən alınmış
“Qəbul
sənədləri” və
“Təhsil almaq
istədiyiniz
Universitetlərə
dair Seçim
Forması”
sənədinin
səfirliyə**

Bu sənədlərin səfirliyə təqdim olunması (mail ilə göndərilməsi) üçün son tarix: **2 oktyabr, 2023-cü il** olaraq planlaşdırılır. Bu tarix dəyişilə bilər.

1-ci sənəd: ¶

1) Müraciətçilərin qəbul aldıqları universitetlərdən **“2024-cü il üçün Qəbul sənədi”** (“**Letter of Provisional Acceptance for 2024**”) **Qəbul sənədləri** (**skan** versiyası **kifayətdir**)

Həmin sənədlərin **skan** versiyasını (mümkün olarsa, orjinallarını da təqdim edə bilərsiniz) Yaponiya səfirliyinə təqdim etmək gərəkdir (**skan** sənədi mailə göndərmək)

VACİB QEYD: Maksimum qəbul olunan “**Qəbul sənədi**” sayı: **2 ədəd**

<p>təqdim olunması</p> <p>SON TARİX: 2 oktyabr, 2023-cü il</p>	<p>2-ci sənəd: ¶</p> <p>2) “Təhsil almaq istədiyiniz universitetlərə dair seçim forması” (<i>yeniyet versiyasını</i>) sənədi Həmin sənəddə qəbul aldığınız universitetləri öz istəyinizə uyğun “1-ci seçim”, “2-ci seçim” və “3-cü seçim” olaraq istədiyiniz sıralanma ilə qeyd etməyiniz lazımdır.</p> <p>VACİB QEYD: Yalnız 2 universitetdən rəsmi “Qəbul sənədi” olsa da, 3-cü seçiminiz olaraq rəsmi qəbul almadığınız universiteti qeyd edə bilərsiniz.</p>
<p>2-ci seçim mərhələsi</p> <p>MEXT (Yaponiya Baş İdarəsi) Seçim Mərhələsi (oktyabr-noyabr, 2023-cü il)</p>	<p>Bu mərhələdə artıq sizin bütün sənədlər səfirlilik tərəfindən MEXT-ə göndərilir və səfirlilik tərəfindən MEXT-ə tövsiyə olunursunuz. Bu müddət ərzində MEXT və universitetlər tərəfindən sizin namizədliyinizə baxış və yeniyet qərarın verilməsinə dair müzakirələr aparılır.</p> <p>İlk önce “Təhsil almaq istədiyiniz universitetlərə dair seçim forması” sənədində qeyd olunmuş universitetlərlə sənəddə qeyd olunmuş sıralanmada əlaqə saxlanılır. Lakin, universitet seçimində yeniyet qərar MEXT tərəfindən verilir.</p> <p><i>Qeyd:</i> Səfirlilik seçim mərhələsindən keçmiş və MEXT-ə tövsiyə olunmuş bütün şəxslərin MEXT-in son baxış mərhələsindən keçməmək ehtimalı var. <u>Bunun yeniyet nəticə olmadığını nəzərə almayıizi xahiş edirik.</u></p> <p>Müddət: oktyabr-noyabr ayları, 2023-cü il</p>
<p>Yeniyet qərar olaraq müvəffəq olan şəxslərin elan olunması (yanvar, 2024-ci il)</p>	<p>Yeniyet nəticənin 2024-cü il yanvar ayının sonlarına elan olunması planlaşdırılır.</p> <p>Nəticə müvəffəq olan müraciətçilərə səfirlilik tərəfindən bildiriləcəkdir. Qalib gələn şəxslərə detallı prosedur bildiriləcəkdir.</p>
<p>Yaponiyaya yola düşmə ➔</p>	<p>Qalib gələn şəxslər MEXT və universitet tərəfindən qərarlaşdırılmış tarixdə Yaponiyaya yola düşücəklər.</p> <p>Aprel~, 2024-cü il VƏ YA Sentyabr- Oktyabr, 2024-cü il</p> <p><i>Qeyd:</i> Fövqəladə hallar baş verərsə, səfərin təxirə salınması ola bilər.</p>
C) Müraciət üçün lazımlı sənədlər	
<p>VACİB: Təhvıl verilən sənədlər geri qaytarılmır. Programdan müvəffəq olmayacağınız təqdirdə də, səfirliliyə təqdim olunmuş sənədlərin geri qaytarılması mümkün olmadığı üçün, bununla bağlı öncədən anlayışınızı xahiş edirik.</p>	

Müraciət üçün_ lazım olan sənədlər (son tarix: **2 iyun, 2023-cü il, saat 17:00-dək**)

Sənədlərin siyahısında hər bir sənədin “Mütləq sənəd” və ya “Mütləq olmayan sənəd” olması mötərizədə qeyd olunmuşdur.

(MÜTLƏQ SƏNƏD)

Müraciət forması

- ※ Sənədi əllə yazdığınız halda cap hərfərlərə (block letters) yazmağınız xahiş olunur. Silinən qələmdən istifadə etmək olmaz.
- ※ *İmza hissəsidən başqa* sənədin bütün digər məlumatlarını kompüterdə yaza bilərsiniz. Həmin zaman yazdığınız formanı çap edib sonra qələmlə imzınızı atmağınız gərəkdir.

Qeyd 1: “Müraciət formasında” ad və familiyanızın mütləq şəkildə xarici pasportunuzda qeyd olunduğu formada daxil edilməsi gərəkdir.

Qeyd 2: “Müraciət formasına” şəkli (3.5 x 4.5 sm) yapışdırmağınız vacibdir. Şəklin arxasında ad, familiya və milliyətinizi yazımağı unutmayın. (Ağ fonda, son 6 ay ərzində çəkilən şəkil olmalıdır.) Şəkli yapışdırmadan təhvil verilən sənədlər qəbul olunmayıacaqdır. Eyni zamanda, elektron şəklinizi müraciət formasının müvafiq qrafasına əlavə edib, sənədi rəngli çap edib təqdim etmək də mümkündür.

Qeyd 3: Sənədin 1-ci səhifəsinin 6-ci punktunda qeyd olunan “Yaşınız” (“Date of Birth”- “Age”) bölməsində 2024-cü ilin aprel ayının 1-i tarixində olacağınız yaşı qeyd edin.

Qeyd 4: “Müraciət formasında” ən vacib məqamlardan biri **20-ci punktdakı “Yaponiyada təhsilə motivə edən səbəblər”** (*Motivation for Studying in Japan*) bölməsidir. Burada Yaponiyaya olan marağınız, təhsil almaq istəyiniz və səbəbləri, Yaponiyadakı təhsildən sonra əldə edəcəyiniz bilik və təcrübəni hər iki ölkə üçün yararlı şəkildə necə istifadə etməyi düşündüryünüz haqqında ətraflı qeyd etməyiniz xahiş olunur. Bu punktdakı hər 3 suala cavab verməyiniz gərəkdir. Əgər 3 sualdan hər hansısa biri cavablandırılmazsa, seçimlərdən müvəffəq olmayacaqsınız.

Eyni zamanda, bu suallara cavab verərkən, təhsil almaq istədiyiniz konkret universitet və ya ixtisas, elmi rəhbəriniz olmağını istədiyiniz professor və ya müəllim haqqında yazmağınız, bu barədə konkret fikir və planlarınızı bildirməyiniz qiymətləndirmə meyarlarına müsbət təsir edəcəkdir.

Qeyd 5: 15-ci punktdakı “Təhsilinizi başlamaq istədiyiniz ilk pillə” və 17-ci punktdakı “Yaponiyada hansı pillə təhsilindək təhsilinizi davam etdirmək niyyətindəsiniz” suallarına sadəcə bir seçim edərək cavab verin. 1-dən çox variant qeyd etmək olmaz.

Qeyd 6: Xüsusilə, 3-cü səhifədəki “Academic record”- “Akademik təcrübəniz” haqqında olan hissədə diqqətli olmağınızı xahiş edirik. 11 illik təhsilinizi eyni məktəbdə alsanız da belə, bütün təhsilinizi *ibtidai, ümumi orta* və *tam orta təhsil* olmaqla 3 hissəyə bölüb yazmağınız gərəkdir.

Eyni zamanda, sonda təhsil aldığınız illərin ÜMUMİ sayı (məsələn, 15 il) qeyd etməyiniz vacibdir.

Məsələn,

İbtidai təhsil (4 il): 1,2,3 və 4-cü siniflər

Ümumi orta təhsil (5 il): 5,6,7, 8 və 9-cu siniflər

Tam orta təhsil (2 il): 10 və 11-ci siniflər

“Akademik təcrübəniz” ilə bağlı hissənin doldurulma **nümunəsi:**

<p>9. 下記に書ききれない場合は、別紙に記入することも可能。その場合に記入する旨を明記すること。</p> <p>9. You may use a separate piece of paper if the space below is insufficient. In such a case, please indicate that the information is on a separate page.</p>								
教育段階 Educational level	学校名 School name	所在地 Location	入学及び卒業(見込)年月 Year & month of enrollment & graduation (expected to graduate)	修学年数 Period of schooling attended	卒業状況 Status	取得(見込)学位 Degree obtained or expected to obtain		
初等教育 (小学校) Primary Education (Elementary School)	SCHOOL No.500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2000 年 mm 9 月 mm 卒業 To 2004 年 mm 6 月 mm	4	年 yrs			
前期中等教育 (中学校) Lower Secondary Education(Middle School/Junior High School)	SCHOOL No.500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2004 年 mm 9 月 mm 卒業 To 2008 年 mm 6 月 mm	4	年 yrs			
後期中等教育 (高校) Upper Secondary Education(Senior High School)	SCHOOL No.500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2008 年 mm 9 月 mm 卒業 To 2011 年 mm 6 月 mm	3	年 yrs			
高等教育 (大学学部) Tertiary(Higher) Education (Undergraduate)	AZERBAIJAN OPEN UNIVERSITY	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2011 年 mm 9 月 mm 卒業 To 2015 年 mm 9 月 mm	4	年 yrs	<input checked="" type="checkbox"/> 卒業 Graduated <input checked="" type="checkbox"/> 卒業見込 Expected to graduate <input type="checkbox"/> その他 Other status	<input checked="" type="checkbox"/>	学士 Bachelor-level
高等教育 (大学院) Tertiary(Higher) Education (Graduate)	AZERBAIJAN SOCIAL UNIVERSITY	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2021 年 mm 9 月 mm 卒業 To 2023 年 mm 7 月 mm	2	年 yrs	<input checked="" type="checkbox"/> 卒業 Graduated <input checked="" type="checkbox"/> 卒業見込 Expected to graduate <input type="checkbox"/> その他 Other status	<input checked="" type="checkbox"/>	修士 Master-level 博士 Doctor-level
高等教育 (大学院) Tertiary(Higher) Education (Graduate)		州・省 State/Province	入学 From 年 mm 月 mm 卒業 To 年 mm 月 mm		年 yrs	<input checked="" type="checkbox"/> 卒業 Graduated <input checked="" type="checkbox"/> 卒業見込 Expected to graduate <input type="checkbox"/> その他 Other status	<input checked="" type="checkbox"/>	修士 Master-level 博士 Doctor-level
2024年4月1日時点の通算の学校教育修学年数 Total years of schooling attended as of April 1, 2024					17	年 yrs		
特記事項 Remarks								

(MÜTLƏQ SƏNƏD)	
Bu sənədi 2 dəfə təqdim etmək lazım olacaqdır:	
<p>1) İlk dəfə ilkin versiya olaraq 2 iyunadək təhvil verilməli sənədlərlə birgə təqdim etməyiniz lazımdır. (<i>Ilkin versiya</i>)</p> <p>2) Digər mərhələ isə yalnız Səfirliyin 1-ci Seçim Mərhələsindən Keçən şəxslərə şamil olunacaqdır. Bu mərhələ haqqında önceki səhifələrdə (<i>səhifə 8</i>) qeyd olunmuşdur.</p>	
<p>İlkin versiya: Sənəddə müraciətçilər Yaponiyada təhsil almağı arzuladıqları universitetlərin adlarını 3 seçim olaraq (“1-ci seçim”, “2-ci seçim” və “3-cü seçim”) qeyd edirlər. Bu mərhələdə müraciətçi birbaşa universitetlərlə əlaqə saxlayıb qəbul almır, sadəcə olaraq arzuladığı universitetləri istəyinə uyğun sıralanmada qeyd edir. Bu mərhələdə MÜVƏQQƏTİ olaraq təqdim olunan sənəd hesab bolunur. ✓ Müsahibə zamanı sizdən seçim etdiyiniz (arzuladığınız) universitetlər haqqında soruşula bilər.</p>	
<p>Yekun versiya: Səfirliyin bütün seçim prosesindən (1-ci seçim mərhələsi) uğurla keçmiş şəxslər Yaponiya universitetləri ilə əlaqə saxlayaraq qəbul alacaqlar. Son olaraq “Qəbul məktubları” aldıqları universitetləri bu sənəddə qeyd edib son versiyani təhvil verməlidir. Bu versiyani təqdim etmək sentyabrın sonu, 2 oktyabr tarixinədək olması nəzərdə tutulmuşdur.</p>	
(MÜTLƏQ SƏNƏD)	
<p>Tədqiqat Planı</p> <p>“<i>Tədqiqat planı</i>” mümkün qədər detallı olmalı, sizin araştırma ilə bağlı konkret planlarınızı, tədqiqat metodologiyası və s. əks etdirməlidir. Tədqiqat planında niyə məhz müəyyən mövzunu seçməyinizi, niyə məhz Yaponiyada təhsilinizi düşünməyinizi də detallı şəkildə göstərməyiniz lazımdır.</p>	

	<p><i>Qeyd 1:</i> Sənədi əllə yazdığınız halda çap hərflərlə (block letters) yazmağınız xahiş olunur. <u>Silinən qələmdən istifadə etmək olmaz.</u></p> <p><i>Qeyd 2:</i> Bu sənədin formatına görə 2 səhifə olması lazımdır. Lakin, öz tədqiqat planınızı daha ərtəfli yazmağınız üçün əlavə vərəqlər istifadə edə bilərsiniz (birüzlü və ya ikiüzlü çap olar). Minimum səhifə sayı 2 səhifə olsa da, maksimum səhifə sayı üçün xüsusi göstəriş yoxdur.</p>
Bitirdiyiniz Universitetdən Qiymət vərəqəsi	<p>(MÜTLƏQ SƏNƏD)</p> <p><i>Sənədi notarisuda tərcümə və təsdiq olunmuş şəkildə təqdim etməyiniz gərəkdir.</i></p> <p>“Qiymət vərəqəsi” (“Transcript”) sənədi son bitirdiyiniz və ya bitirəcəyiniz universitetin (bakalavr və ya magistratura) <u>hər bir təhsil ilinin qiymətlərini, ortalamala balını</u> (GPA) və <u>balın hesablaşdırma sistemini</u> əks etdirən sənəd olmalıdır.</p> <p>Vacib qeyd:</p> <ul style="list-style-type: none"> a) Son təhsil Bakalavr təhsili olan şəxslər (universiteti bitirmiş şəxslər): universitetdəki bakalavr təhsilinin “Qiymət vərəqəsi” (Diploma Əlavə) b) Son təhsil Magistr Təhsili olan şəxslər (magistraturanı bitirmiş şəxslər): həm bakalavr, həm də magistr təhsilinin “Qiymət vərəqəsi” (Diploma Əlavə) c) Hal-hazırda universitetdə Bakalavr təhsili alan tələbələr: indiyə qədərki bakalavr təhsili dövrünə aid müvəqqəti “Qiymət vərəqəsi” (seçimlərdən müvəffəq olarsa, “Qiymət vərəqəsi” – “Diploma Əlavə” sənədinin yekun versiyasını təqdim etmək lazım gələcəkdir) d) Hal-hazırda universitetdə Magistratura pilləsində təhsil alan tələbələr: bakalavr üzrə “Qiymət Vərəqəsi” və magistratura təhsilində indiyə qədərki təhsil dövrünə aid müvəqqəti “Qiymət vərəqəsi” e) Hal-hazırda universitetdə Doktorantura pilləsində təhsil alan tələbələr: bakalavr üzrə “Qiymət vərəqəsi”, magistratura üzrə “Qiymət vərəqəsi” və doktorantura təhsilində indiyə qədərki təhsil dövrünə aid müvəqqəti “Qiymət vərəqəsi” <p>Qeyd: Əgər sizin “Transcript” sənədinizin orijinalı ingilis dilindədirse və sadəcə bir nüsxədirse, orijinal sənədin <u>surətini</u> təqdim edə bilərsiniz. Proses zamanı MEXT həmin sənədin surətinin təsdiq olunmasını tələb edə bilər (universitet tərəfindən təsdiq olunması).</p> <p>Təhvil verilən sənədlər geri qaytarılmadığı üçün yalnız bir nüsxədə olan orijinal sənədinizi bizə təhvil verməyin.</p>
Bitirdiyiniz Universitetin Diplomu	<p>(MÜTLƏQ SƏNƏD)</p> <p><i>Sənədi notarisuda tərcümə və təsdiq olunmuş şəkildə təqdim etməyiniz gərəkdir.</i></p> <ul style="list-style-type: none"> a) Son təhsil Bakalavr təhsili olan şəxslər (universiteti bitirmiş şəxslər): Bakalavr Diplomu b) Son təhsil Magistr Təhsili olan şəxslər (magistraturanı bitirmiş şəxslər): həm Bakalavr, həm də Magistr Diplomu c) Hal-hazırda universitetdə Bakalavr təhsili alan tələbələr: bu il universiteti bitirəcəyinə dair “Arayış” d) Hal-hazırda universitetdə Magistratura pilləsində təhsil alan tələbələr: Bakalavr Diplomu və Magistraturanı bu il bitirəcəyi haqqında universitetdən “Arayış” e) Hal-hazırda universitetdə Doktorantura pilləsində təhsil alan tələbələr: Bakalavr Diplomu, Magistr Diplomu və Doktoranturana bu il bitirəcəyi haqqında “Arayış” <p>★ Burada qeyd olunan “Arayış” sənədində sadəcə hal-hazırda təhsil aldığınız barədə deyil, “Təhsil müəssisəsini bitirəcəyiniz və nə zaman bitirəcəyinizə dair qeyd” də olması gərəkdir.</p>

	<p><i>Qeyd:</i> Əgər sizin “Diplom” sənədinizin orijinali ingilis dilindədirse və sadəcə bir nüsxədirse, orijinal sənədin sadəcə surətini təqdim edə bilərsiniz. Proses zamanı MEXT həmin surəti təsdiq etməyinizi tələb edə bilər (universitet tərəfindən təsdiq olunması).</p> <p>Təhvil verilən sənədlər geri qaytarılmadığı üçün yalnız bir nüsxədə olan orijinal sənədinizi bize təhvil verməyin.</p>
<u>Universitetdən Təvsiyə məktubu</u>	(MÜTLƏQ SƏNƏD)
	Təvsiyə edən şəxs kim olmalıdır?
	Təvsiyə məktubu üçün məhz təqdim olunan formatı istifadə etmək lazımdır?
	Təvsiyə məktubunu xaricdə olan müəllimdən xahiş etməyi düşünürəm. Bu halda sənədi hansı formada təqdim edə bilərəm?
<u>Sağlamlıq haqqında arayış</u>	(MÜTLƏQ SƏNƏD)
	<ul style="list-style-type: none"> ※ Sənəd yalnız <u>linkdə qeyd olunan formatda doldurulub təhvil verilməlidir</u>. Başqa formatlarda olan “Sağlamlıq haqqında Arayış” qəbul olunmayacaqdır. ※ Sənəd ingilis dilində həkim tərəfindən tərtib olunmalı, üzərində həkimin imzası və xəstəxananın möhürü olmalıdır. ※ Sənədi dolduran zaman həkimdən sizin göstəricilərinizi <u>sənəddə tələb olunan ölçü vahidlərində</u> qeyd etməsini xahiş edin. ※ <i>Qeyd:</i> Sənədin 7-ci bölməsində “Müraciətçini tövsiyə edirsinizmi?” hissəsinə mütləq “YES” qeyd olunmasına diqqət yetirin. Əks halda sizin sənəd qəbul olunmayacaqdır.
	Arayışı haradan ala bilərəm?
	Şəfirlilikdə arayışı hansı xəstəxanadan ala biləcəyiniz barədə məlumat yoxdur. Özünüzün uyğun xəstəxana axtarmağınız xahiş olunur.
	2-ci bölmədəki Rentgenlə bağlı hissədə Rentgen müayinəsinin şəklini də əlavə etmək lazımdır?
<u>İş verindən təvsiyə məktubu</u>	(MÜTLƏQ OLMAYAN SƏNƏD)
	<p><i>Yalnız hal-hazırda çalışan şəxslər üçün MÜTLƏQ SƏNƏDDİR.</i></p> <p>Təvsiyə məktubu sadəcə göstərilmiş nümunə şəklində deyil, digər formatlarda (rəsmi blankda tövsiyə edən şəxsin imzası olan və s.) da qəbul olunacaqdır.</p>
<u>Diplom işinin annotasiyası</u>	(MÜTLƏQ OLMAYAN SƏNƏD)
	<i>Yalnız müvafiq sənədləri olan şəxslər</i>

ABSTRACT	<p><i>Yalnız</i> diplom işi və ya hansısa dissertasiya/ məruzə yazmış şəxslər onun qısa icmalini (ABSTRACT) təqdim edə bilərlər. Eyni zamanda, çap olunmuş məqaləniz olarsa, onu da təqdim edə bilərsiniz.</p> <p><i>“Müraciət forması” sənədinin 13-cü punktunda “Siz nə vaxtsa tezis yazmısınızmı” sualına “<u>BƏLİ</u>” cavabı vermiş şəxslər <u>mütləq şəkildə ANNOTASIYA</u> sənədini təqdim etməlidir.</i></p> <p><i>Qeyd 1:</i> Münsiflər heyəti sizi tanımadığı üçün hansısa məqaləniz, məruzə və ya dissertasiyanız onlara sizin akademik bacarığınızı daha yaxşı anlamağa kömək edə bilər.</p> <p><i>VACİB Qeyd:</i> Bütün annotasiyaların birinci səhifəsində ad və familiyanızı qeyd etməyi unutmayın.</p>
Xarici pasportun şəkil olan səhifəsinin surəti	(MÜTLƏQ OLMAYAN SƏNƏD) <i>Yalnız xarici pasportu olan şəxslər</i>
Dil bacarığınızı təsdiq edən sənəd	(MÜTLƏQ OLMAYAN SƏNƏD) <i>Yapon dili Bacarıq imtahani (JLPT), TOEFL və ya IELTS sertifikatları <u>olan</u> şəxslər sənədlərin surətini təqdim edə bilərlər.</i> <i>Qeyd:</i> əgər sertifikati internetdən çap edirsinizsə, sizin <u>ad və soyadınızın</u> da qeyd olunduğu səhifəni çap edib təqdim etməyiniz xahiş olunur.
Digər (İncəsənət sahəsi üzrə təhsil almaq istəyən şəxslər)	(MÜTLƏQ OLMAYAN SƏNƏD) <i>Yalnız incəsənət sahəsi üzrə təhsil almaq istəyən şəxslər</i> Öz əl işlərinin fotosəkli (digital formada) və ya musiqi ifalarının audio yazılışını elektron formatda təqdim etməkləri xahiş olunur.

D) Digər tez-tez soruşulan suallar

Seçim zamanı nəticəyə ən çox təsir edən məqamlar hansılardır?	Sözsüz ki, yekun nəticə bütün göstəricilərinizin ümumiləşdirilməsi əsasında aparıldığı üçün hər bir detalın az və ya çox təsiri vardır. Təhvil verilən sənədlərin düzgün şəkildə doldurulması və məzmunu (xüsusilə, “Tədqiqat planı” sənədi), yazılı imtahandan toplanan bal və müsahibənin nəticəsi ümumi olaraq hesablanaraq müraciətçinin qiymətləndirilməsi həyata keçirilir. Keçmiş illərin imtahan suallarına nəzər salsanız daha effektiv nəticə əldə edə bilərsiniz: https://www.studyinjapan.go.jp/en/planning/scholarship/application/examination/
Mən hal-hazırda 4-cü kurs tələbəsiyəm. Bu il seçimlərdə iştirak edə bilərəm?	Bəli, həmin il məzun olmağınız şərtiyələ müraciət edə bilərsiniz. Seçimlərdə müvəffəq olduqdan sonra məzun ola bilməyəcəyiniz təqdirdə programda iştirakınız ləğv olunacaqdır.
Keçən ilki seçimlərdəki göstəricilər indiki seçimlərə təsir edəcəkmi?	Xeyr, əvvəlki illərin nəticələri yeni seçimlərə təsir etmir. Siz yalnız cari ildəki göstəricilərinizə görə qiymətləndirilirsınız.
Seçimlərdən müvəffəq	Xeyr, seçim prosesinin müxtəlif mərhələlərində (sənəd qəbulu, imtahan, müsahibə) müvəffəq olmama səbəbləri açıqlanır. Bununla bağlı anlayışınızı xahiş edirik.

olmama səbəbinə öyrənə bilərəm?	
Yapon dilini bilənlərə xüsusilə üstünlük verildiyini eşitmışəm. Bu elədirmi?	Xeyr, seçimlər zamanı sizin yapon dilli və ya ingilis dilli (təhsil dilinizi hansı dildə seçməyiniz) müraciətçi olduğunuzə görə üstünlük verilməsi halları olmur. Seçimlərdə hər iki dil üzrə imtahan verəcək şəxslər bir-birinə rəqib olub, bərabər şərtlər altında qiymətləndirilir.
Mən hal-hazırda başqa ölkədə yaşayan Azərbaycan vətəndaşıyam. Programma müraciət edə bilərəmmi?	Bəli, programma müraciət edə bilərsiniz. Lakin, Azərbaycandakı Yaponiya səfirliyinin keçirəcəyi yazılı imtahan və müsahibə mərhələsində mütləq şəkildə öz iştirakınız (həmin zaman Bakıda olmağınız) vacibdir.
Xarici vətəndaşlar programma müraciət edə bilməzlərmi?	Xeyr, digər ölkələrin vətəndaşları Azərbaycandakı Yaponiya səfirliyi vasitəsilə müraciət edə bilməzler. Həmin şəxslərin vətəndaşı olduqları ölkəyə qayıtmaqları və həmin ölkədəki Yaponiya səfirliyi/konsulluğuna müraciət etmələri gərəkdir.
Ailəmi özümlə apara bilərəmmi?	Ailə üzvlərinin də birlikdə getməsi mümkünüdür. Lakin, ailə üzvləri üçün təqaüddə heç bir əlavə məbləğ nəzərdə tutulmayıb və müxtəlif növ prosedurlardan keçmək gərəkdir. Xüsusi hallar istisna olmaqla, xarici tələbə ilk növbədə özü Yaponiyaya gedib hazırlıq gördükdən sonra ailə üzvünü Yaponiyaya çağırması nəzərdə tutulmuşdur.
Seçim mərhələsindən uğurla keçəndən sonra dərhal Yaponiya vizası almaq olarmı?	Seçim mərhələsi uğurla başa çatdıqdan sonra dərhal Yaponiya vizası verilmir. Viza Yaponiya səfərinizin baş tutacağı tarixə yaxın tarixdə verilir. Nəzərinizə çatdırmaq istərdik ki, bu vizanı programda nəzərdə tutulmuş fəaliyyətlərdən kənar məqsədlər üçün istifadə etmək olmaz (məsələn, MEXT Programı üzrə təhsil üçün verilən viza ilə təhsil məqsədiylə getməzdən öncə turistik məqsədlə Yaponiyaya getmək)
Müraciət sənədlərini geri götürə bilərəmmi?	Xeyr, səfirliyə təqdim olunan sənədlər geri qaytarılmır. Odur ki, yalnız bir nüsxədə olan orijinal sənədlərinizi ("Diplom", "Diploma əlavə" və ya digər sənədləri) verməməyiniz xahiş olunur. Həmin orijinal sənədin surətinin rəsmi təsdiq olunmuş versiyasını (məsələn, universitet tərəfindən surətin həqiqi olduğunu təsdiq olunması və s.) tədqim edə bilərsiniz.
Yaponiyaya getdikdən sonra təqaüd elə ilk gündən veriləcək?	Xeyr, təqaüdün verilməsinə təxminən 1 aya yaxın zaman lazım olur. Siz Yaponiyaya getdikdən sonra sənədləşmə işləri və bank hesabınızı açılmışından sonra təqaüd sizin hesabınıza otuzdurulacaqdır. Odur ki, ilk ay üçün özünüzlə kifayət qədər (2000 ABŞ dolları) pul götürməyiniz məsləhətdir.
Yataqxana ilə təmin olunacağam?	Əksər universitetlərdə xarici tələbələr üçün məhdud sayıda yataqxanalar və ya tələbələr üçün təklif olunan evlər olur. Yataqxanalar və ya tələbə evləri barədə məlumatı Yaponiyaya getməzdən öncə birbaşa universitetlə əlaqə saxlayaraq dəqiqləşdirə bilərsiniz. Qalma xərcləri tələbənin aylıq təqaüdündən ödənməlidir.
Program zamanı eyni zamanda işləyə bilərəmmi?	Siz Yaponiyaya Tələbə vizası statusunda gedəcəyiniz üçün sizin əsas fəaliyyətiniz təhsil olacaqdır. Odur ki, sizdən ilk növbədə daha çox dərslərinizə və təhsilinizə vaxt ayırmagınız və cidd-cədhələr yanaşmağınız gözənlənilir. Lakin, İmmiqrasiya idarəesindən "Yaşama Statusu üzrə İcazə Verilən Fəaliyyətlərdən başqa Fəaliyyətlə Məşğul olmaq üçün İcazə" (Application for Permission to Engage in Activity other than that Permitted Under the Status of Residence Previously Granted) sənədini alaraq məhdud saatlarda çalışmağınız mümkünüdür.

E) Əlavə məlumat

Əlavə məlumat üçün Yaponiyanın Azərbaycan Respublikasındaki Səfirliyi ilə əlaqə saxlaya bilərsiniz.

Yaponiyanın Azərbaycan Respublikasındaki Səfirliyi
Təhsil şöbəsi

Əlaqə nömrəsi: +994 12 490 7819

Elektron ünvan: culture-info@bk.mofa.go.jp

- Suallarınızı mümkün qədər səfirliyin culture-info@bk.mofa.go.jp mail ünvanına yönləndirməyiniz xahiş olunur.

***Qeyd:** Zəng etməzdən və ya mail yazmazdan əvvəl yazılımları diqqətlə oxumağınızı xahiş edirik. Sizi maraqlandıran suala cavab artıq qeyd olunmuş ola bilər.*